



Anar
Turan

Yazının başlığını "Ramil Saferov niye haqlıdır?" şeklinde de adlandırmışlardı. Lakin bu bəlkə də hüquqi cəhdən doğru hesab edilməzdi. İstənilən halda niyə, nə üçün olmazından asılı olmayaraq ortada bir qətl

hansısa xarici ölkələrdə rahatlıqla tapar və qətə yetirəndi. Eynilə təxminən 50-yə yaxın dinc Türk diplomatının ASA-LA terror qruplaşma üzvləri tərefindən qətə yetirildiyi kimi. Səfərov sadəcə milli zəmində ona kinayə və ironiya hədəfi kimi baxmış erməni zabiti Qurgen Markaryani şəxsi zəmində ölmənə hökm vermiş, ona kişiyin yazılmamış qanunları ilə cəza kəşmişdir. Bu bele!

Hay-küy qaldırın erməni

müşlər. Yeganə tələb Türkiyədə həbsdə olan erməni və kurd terrorçularının azadlığı buraxılması idi. Türkiyə bu telebi yerine yetirəndən imtina etdikdən sonra əməliyyat keçirildi və terrorçular – Vazgen Sislyan, Gevork Güzelyan, Akop Culafyan, Aram Basmacyan təslim oldular.

Təəssüflər olsun ki, həmin vaxt Parisdə qurulan məhkəmədə müttəhimləri sonradan Fransa Senatının üzvü və sənaye naziri vəzifəsinə yüksələn Lekler müdafiə edir.

Erməni diasporu terrorçula-

ediləndən sonra daha 4 terror aktını törətməkdə suçu bilinərək, 1985-ci ildə Fransada həbs edilib. Ancaq cəmi 4 ildən sonra – 1989-cu ildə müəmmalı səbəblər əsas gətirilərək azadlığı buraxılıb və Livana deportasiya edilib. Qısa müddədən sonra yenidən Fransaya qayıtmaga müyəssər olan Melkonyan 1990-ci ildə Dağlıq Qarabağ'a gelib və burada azərbaycanlılar qarşı əməliyyatlarda aktiv iştirak edib.

Niyə adını çəkdiyim iki bəy-nəlxalq terrorçu Ermənistanda

Ramil Saferov məsələsində Azərbaycan niyə haqlıdır?



hadisəsinin tarixçəsi var. Hərçənd ki, 8 il günə-gün çəkilmiş cəza faktı ortalıqdadır və bu da, bir gəncin ömrü payından silinmişdir. Hər halda bu seçim Ramil Saferovun məqsədönlü seçimi deyil, məcburən yuvarlanması taleyidir. Amma biz "niyə Azərbaycan ekstradisiya və əfv məsələsində haqlıdır" səlinə cavab verməyə çalışacaq. Bu məsələnin hüquqi tərəfləri məlumdur. Macarıstan məhkəməsi Ramil Saferovun ekstradisiyasına qərar vermiş, Azərbaycan Prezidenti İlham Əliyev isə Ramil Saferovu vətənə qədəm qoyan an dərhal əfv etmişdir. Məsələ də bununla bitmişdir.

Bu gün Ramil Səfərov məsələni süni şəkilde şəşirdən erməni icmaları və yanlış qərar verərək Azərbaycana cərimə kesən Avropa Məhkəməsi bir neçə əlahəzərə faktın üzərində sükütlə bitməkdədir.

Niyə erməni diaspor və lobbi təşkilatları, Ermənistanda dövləti beynəlxalq hüquqi prinsiplərə mehəl qoymadıqları kimi, öz ayıblarını da görəməzləkden gelirlər? Niyə erməni tərəfi fərdi və kütłəvi terror tərədənə şəxsi zəmində baş verən hadisəni eynileşdirirlər? Niyə məqsədönlü şəkildə planlaşdırılmış cinayətle, terrorla mahiyyətində milli zəmində təhqir olan qətlə bərabər tuturlar? Axi R. Səfərov terrorcu olsayıdı, Macarıstanda uğurlu hərbi karyera təhsili keçməz, Xocalıda, ələxüs doğulduğu Cəbrayıl rayonunun işğalında birbaşa rol oynamış, eli dinc azərbaycanlıların qanına batmış Robert Köçəryan, Serj Sarkisyan, Zori Balayan və digər erməni başbələnlərini hədəf seçər, onları hə

şovinistləri öz keçmişləri ilə bağlı müqayisəli təhlil aparmaqdan qaçaraq Azərbaycanın ünvanına niyə yalnız ittiham və şikayətlər yağıdırılar? Hansı arqumentlə, hansı üzlə? Su bulandırmağa çalışan erməni lobbisinə, Ermənistanda dövlətinə və içimzdəki "humanist"lərə bəzi qısa tarixi paralellər aparmaq isteyirik.

Məlumdur ki, hələ öten əsrin əvvəllerində "Daşnakşüt-yun" partiyası "Nemezis" əməliyyati ilə bir sırə Azərbaycan və Türkiye dövlət və hökumət rəhbərlərinə qarşı fərdi terrorlar həyata keçirmişlər. Bu mənfur terror aktları neticəsində, baş nazirlərimiz Fətəli Xan Xoyski, parlamentin sədr müavini Həsən bəy Ağayev, daxili işlər nəziri Behbud xan Cavanşir, Osmanlı dövlətinin daxili işlər nəziri Telət paşa, həmin dövlətin ordu komandanlarından Camal paşa, Osmanlı dövlətinin baş vəziri Seid Hilmi paşa və digərləri amansızlıqla qətə yetirilmişdir. Ən pisi isə odur ki, canlıların çoxu məhkəmə zalında azadlığı buraxılıb, psixi problemlə ilən edilib, qəçirilib və ya hansısa Avropa ölkəsinə deportasiya edilib. Amma erməni cəmiyyəti, erməni tarixçiləri, hətta erməni kilsəsi bu gün fəxrə onların bu bədənələrini təbliğ etməkdədir.

Gələk öten əsrin ortalarına. Bilirsiniz ki, 1960-90-ci illər arasında ne qədər Türkiyə diplomati erməni terrorizmə məruz qalaraq həyatlarını itiriblər. 1981-ci ilin 24 sentyabrında Parisdəki Türkiye konsulluğuna giren Livan erməniləri konsul Kaya inali və təhlükəsizlik xidmetinin eməkdaşı Camal Özəni ağır yaralayaraq, 56 nəfəri girov götürür

nn azadlığı çıxması üçün təzyiqlərə əl atır. Ardıcıl mitinqlər keçirir, təbliğat aparırlar. Yalnız bundan sonra təşkilatçı Vazgen Sislyan da daxil olmaqla 3 terrorçu 1986-ci ildə azadlığı buraxılır. A. Basmacyan isə hələ həbsxanada ikən özüne qəsd etmişdi.

ASALA-nın digər tapşırığını 1954-cü ildə Suriyanın Qamışlı şəhərində anadan olmuş məşhur terrorçu Varujan Karapetyan və digərləri həyata keçirirlər. 1983-cü il iyulun 15-də Parisin Orli hava limanında Türk Hava Yollarının kassasında yerləşdirilən bombanın partlaması nəticəsində 4 fransız, 2 türk, 1 amerikan və 1 isveç olmaqla, 8 nəfər həyatını itirir.

Ömürlük həbs cezasına məhkum edilən Karapetyan 2001-ci ildə Ermənistanda təhvil verilib və azadlığı çıxbı. Ermənistanda qəhrəman kimi qarşılanan Karapetyanı baş nazir təbrük edib, Yerevanda ona ev verilib və işlə temin olunub. Karapetyan tərəfdən terror əməli ilə bağlı bunları deyib: "Bomba türk təyyarəsi havaya qalxanın sonra partlamalı və türkler qırılmalıydı. Ancaq gözlədiyimizdən tez partladı". Hətta terror hadisəsi zamanı ölünlər barədə də Karapetyan məlumat verib: "10 nəfər türk qətə yetirilmiş və 60 nəfər yaralanmışdır". Belə bir amansız terrorcu ömrünün sonuna – 2019-cu ildək Dilican şəhərində yaşayaraq qəhrəman kimi azadlıqda gəzib.

Keçək Milli Ordumuzun hissələri tərefindən Qarabağ müharibəsində öldürülən və beynəlxalq terrorçu olan Monte Melkonyana.

M.Melkonyan "Orlu əməliyyati"nın təşkilatçısı kimi həbs

qəhrəman kimi qarşılanıb? Biri yaxınlara qədər sağ idi, digəri də 1993-cü ildə öldürüləməsydi, sağlığında qəhrəman edilmək ona da nəsib olacaqdı. Halbuki Melkonyanın adına Ermənistanda küçə, məktəb, heykel, körpü, universitet açılmışdır. Axi bu erməni qatiller onlara dinc insanın ölümüne səbəb olmuş terrorçular idi. Nəcə olur ki, erməni cəmiyyəti, Ermənistanda dövləti və Avropa isan haqları qurumları bütün bunları çox rahat bir şəkilde qəbul edir? Tutaq ki, işgalçi Ermənistanda dövlətini və erməni cəmiyyətini başa düşdük, bəs Avropa insan hüquqları təşkilatları bu əməllərin sorğusunu niyə aparmır ve Ermənistanda tərefinə cərimələr tətbiq etmir?

Hələ bunları erməni terrorizmi və separatizminin, qətə və qarətlərinin fəsadları haqqında deyəcəyimiz böyük bir kitablıq mövzudan bir neçə cümledir.

Təretdiyi coxsayılı ağır cinayət əməllərinə görə doğru-düzgün cəza çekməyən, eksine, qəhrəman elan edilən ASALA terrorçuları azadlıqda gəzirse, adları dərsliklərə salınaraq əbədiləşdirilib, niyə bu məsələnin üzərində Ramil Səfərov məsəlesi qədər dayanılmır? Doğulduğu bölgəni işğal etmiş ölkənin zabiti tərefindən ardıcıl təhqir olunan, rişxənd edilən, buna dözməyib erməni zabiti öldürən və bununla önce öz hərbçi karerasına böyük zərbə vuran, nə az, nə çox, ömrünün 8 ilini həbsxanada keçirən Ramil Səfərov niyə vətəninə ekstradisiya olunmamalıydı? Azərbaycan Prezidenti öz müstəsnə səlahiyyətdən istifadə edib, cəzasının böyük bir hissesini çəkən terrorçunu yox, mehz peşəkar bir hərbçini nə üçün azad etməməliydi? Ermənistanda tərəfi və onlara həvadırlıq edən xarici ölkələrdəki lobbilər bütün verdiyimiz bu suallara səmimi cavablar tapsalar, Azərbaycan tərəfinin bu məsələde niyə haqlı olduğu onlar üçün gün kimi aydın olacaqdır.

28 iləndən artıqdır davam edən Dağlıq Qarabağ müharibəsi və Ermənistanda dünya birliyinə əhəmiyyət vermədən öz işğalına haqq qazandırmaq cəhdələri fonunda Avropa insan hüquqları qurumları və bir sırə təbliğatçıları bütün qəhrəmanları heç olmasa obyektivlik naminə bir dəfə də olسا, qonşularına aqressiyası və tarixi nüfəti sərhəd tanımayan bu dövlətin xalq qəhrəmanına əlavə edən qərbi terrorçuların dosyelerini qaldınb baxmalıdır. Bu qurumlar nəhayət iki ləkləndərtir, bir-tərəflə münasibət göstərmək, hökm çıxarmaqdan çəkinməli və həqiqətən də ümumbaşəri ədalət meyarlarına ənəmər verdiklərini praktik olaraq sübut et-